



Faiq Elakberli

*AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru*

## IV Yazı

Firidun bəy Köçərli bir tərəfdən "Allahın təvəkkül" düşüncəsinə qarşı çıxıb, Allahın hamını bərabər yaratdığını, ancaq bərabərsizliyin insanların özü tərəfindən yaradıldığını iddia etməklə yanaşı, digər tərəfdən də insanın iqbalinin, bəxtinin bağlı ya da açıq olması təqdirdə bəzi hallarda onun səy, zəhmətkeş və çalışan olub olmamasının əhəmiyyətsiz olduğunu da inanırdı. O, yazırıdı: 'Bu həqiqir bəndə həmişə bu etiqad üzrədir ki, əksəri-ovqatda şəxsin xoşbəxt və rahat olması öz səyi ehtimamına bağlıdır. Hər bir iş insanın elm və kəmalindən, bilik və təcrübəsindən asılıdır. "Zəhmət çəkməyən bal yeməz", "cəfa çəkməyən səfa görməz". Bu etiqadda ola-ola həqiqir bu doğrunu da inkar edə bilməz ki, insanın iqbali açılanda və bəxti gətirəndə zəhmətsiz və məşəqqətsiz də hər tərəfdən onun üstünə dövlət və nemət axıb töküür, her yerdə ona hörmət və izzət görsənilir. Və bu bəxt gətirən vaxt onun mal və dövlətini, cah və cəlalını saxlamağa "bir tarimuy" kifayət eləyir. Amma vay o gündən ki, bəxt insandan üz çevirə, iqbali gətirməyə. Bu halda adam nə qədər çalışıb-əlləşə və nə qədər canını zəhmət və cəfa oduna yaxsa, yenə də axırdı bıçız və əliboş qalacaqdır... İnsandan dövlət və hörmət üz döndərib gedəndə, filhəqiqə, nəinki zəncir ilə, bəlkə heç bir qüvvə ilə onu saxlamaq mümkün olmaz'.

Köçərli əxlaq məsələsinə də diqqət yetirmiş, cavanlarındakı insanla yaşlı bir insanın həyatə baxışını müqayisə etməyə çalışmışdır. O, yazırıdı: "Əyyami-cavanlıqla az adam tapılır ki, həyatın qədrin bilib, onu bishuidə sərf eləməsin və şairin zəbunu pərişan halını pirlik mövsümündə öz vücuğunda hiss eləməsin, hirs, tamah, hübbi-cahi, mərtəbə, hübbi-malü məkən, löh-vü ləbəb, bügzü ədavət, məniyyət, sərkeçlik, büxlü həsəd və zülmü sitəmə adət və sair övsəfi-zəmimə və əxlaqi-rəzilə ki, cümləsi avamlıq və cəhalət nəticələridir,

cismü ruhumuzu bir növ zəbtü təsərrüf edibdir ki, həqqü həqqaniyyətdən, insafı mürvvətdən və əsl bəşəriyyət və insaniyyət nə olduğundan bilküliyyə qafıl və bixəberlik. Ancaq axır nəfəsimizdə qəflətdən gözümüzə açıb, ölümü öňümüzdə görüb xövfü əndişəyə düşürük və və şairin dili ilə bu güne tövbə və istiğfar eləyirik. Əgerçi axırkı peşmanlıq fayda verməz, vəli tövbə və inabədən başqa bir çarəmiz yoxdur".

Köçərliyə görə, əsil in-


cib olan məsələlərdən biri də odur ki, insan öz yanlış və doğru hərəkət və davarışlarını bilməlidir. O, yazırıdı: "Doğrudan da öz eyib və qəbahətinin görməyib, qeyriləri eyibləndirən və özgərlərə töhmət edən şəxs-dən nə hörmət və mərifət təmənna eləmək olar? Öz pozğunluqlarını görməyən, gırkı və naseza əməllərin-dən utanıb şərm və həya etməyən adam, söz yoxdur ki, özgədən də utanmaz və bi-şərmanə sevmədiyi adamın haqqında hər qisim iftira və

gəlməsidir ki, dünyanın yaranmasından bu güne qədər insan keçdiyi həyat yolunda daha çox müsbətə deyil, mənfi amillərə meyil göstərmişdir: "Dünya yaranan-dan bu anacan Adəm atanın övladı öz şəxsi mənfəətləri-ni mühəhizə edib dövlət və sərvət sahiblərindən qisim-qisim təmənna nəzərdə tutub doğrunun üzünə yalanın qara pərdəsini çəkməyə mötad olublar. Müflis və miskinlərin hüneri olmayıb-dır ki, doğrunu kəmali-cürət ilə söyleyib dürügu və hiy-

vüt yoxdur. Bunların cümləsi Allahın evi mənzələsində müqəddəs və pak məqamlardır ki, ibadət və mərifətullah üçün bina olunubdur".

Ona görə, həqiqi şairin baş vəzifəsi mənəni yetirməkdir: "Çünki hər bir qis-səvü hekayətin ruhu inun içində olan mənə və məz-mundur. Nə qədər ki, şairin başında doğan təze fikirlər aydın, açıq və salamat olsa, bir o qədər də onları bəyan etmək asan olur. Çətinin ancaq fikrin başda doğub p-

## Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli



sənaya yaraşan sıfət odur ki, zahiri zəhətdən özünü göstərməklə deyil mənəvi və eməli baxımdan igid olsun: "Çul və çuxaya bəzənib zəhirəninə zinət və sığal vərənlərə kişi demək şayəstə deyil. Həqiqətdə mərd igid o kəsdir ki, özünü dağa-dasha toxuyub haqq yolunda mərdanə dava eləsin". O, hesab edirdi ki: "...insanın başına qisim-qisim belalar gəlməsə və o, cürbəcür bə-lalara və müsibətlərə mübtəla olmasa, ənvai-təcrübə və imtahanlar sınaq olunmasa, ruzigarın kürəsində əriyib dəsti-qəza ilə vurulan çəkicilər altında döyülməsə, qəllü qəşdən hərgiz pak ola bilməz və dərəcəyi-kəmala irişməz".

Deməli, insanın kamilişməsi üçün cavanlıqla başına gələnlər, eyni zamanda həyatda qazandığı bir çox təcrübələr mühüm rol oynayır. Burada ən va-

böhtəni söylər. Bu qisim adamlardan kənar dolanmaq eyni-məsləhətdir".

Onun fikrincə, bəziləri hesab etsələr də ki, "hər bir vücud qabili-terbiye və təlim ola bilmez. Elə bir cövhərsiz, gövdən və fürumayaşə şəxslər var ki, gövdən və fürməyə şəxslər var ki, nə qədər onlara təlimi tərbiyə olunsa, yənə də avamlıqda və sərf heyvaniyyətdə qalıb, ruhaniyyət və mənəviyyat cəhətinə tərəqqi edə bilməzler... Girdəkan yapışmayan kimi, tərbiyət də nəhəlü dənitəb şəxse təsir edə bilməz". Köçərliyə görə, bu müəyyən qədər doğru görünse də, ancaq insan elm və tərbiyə sayəsində ədəblə əxlaqında tərəqqi tapa bilər. Belə ki, insan üçün səadət mayasının əsası tərbiyədir və tərbiyətsiz elmin də faydası yoxdur.

Köçərli belə bir qənaətə

ləbaz münəccimlərin yalanları batıl eləsin və haqqı yetirsin. Belə ittifaqlarda hər tərəfdən onun üstüne tənperver və nəfərətərəf dəni və fürməyə şəxslər hücum edib ağızını qapayırlar və özünü də xalq içinde bishörət və biabır ediblər. Ol səbəbdəndir ki, müsəlman qardaşlarının arasında yalan söylemək və haqqı gizlətmek adı bir şey olubdur və hətta bəzi ittifaqlarla hüner sayılır. Bu minval haqqaya güc və zor edib kizb və yalan rövnəq verməyin adını "dürüği-məsləhətamız" qo-yublar".

Köçərli şairlərin cəmiyyətdəki mövqeyini də ifade etməyə açılmışdır. Onun fikrincə, şairin əsas peşəsi odur ki, doğrunu doğru, əyri ni də əyri yapsın, yalançı və məddah olmasın. O, yazırıdı: "Həqiqi şairin və həqiqi ədibin yazmaqdan və şer deməkdən başqa bir şüglü sənəti gerek olmasın. Əger şair peşəkar və əhli-sənət olsa, o sənət və peşə şairin yazmağına, şerlər vasitəsilə yoxdan xəlq etmeyinə, onun təbinin açılıb-barver olmasına mane olardı. Şairin sərmayesi haaq-tala ona bəxşü əta qıldıgi təbi-səlimdir ki, ondan nəşət edib zühura gələn cəvahirlərin hər birisinin ərbəbi nəzərində qədrü qiyəmeti ziyyadədir". O, daha sonra yazırıdı: "Həqiqi hüsnə və mərifətullahə vasil olmaq istəyən adamezəl şəm-sini gerek axtarın bulsun, çünki məcazi dilruba və məhvisişlərin hüsnü lətfatlı daim deyil, müvəqqəti, boş bir şeydir. Ona mübtəla olmaq layiq və şayəstə deyil və insan üçün kəsri-şəndir. Əsil həqiqətə və mənəviyyətə talib olan kəs gərəkdir hərimi-Kəbə ilə səhni-deyrəde bir təvafüt görməsin və bu müqəddəs məqamlara da bir nəzər ilə baxsın. Şair əsl hürriyyətpərəst olub, azadəyi-əfkar və hürriyyəti-dinə etiqad onun baş arzularından birisi idi. Şair üçün məscid, kəlisa, künış və deyr arasında əsla təfa-

rəvəris tapmayıdır. Dolasıq və qarışıq fikirlərin zühər gəlməsi də dolasıq olur və bəzi şairin yazılarının kələmə o qədər qarışıq və buluşqı olur ki, o qədər ağır və qəliz ibarələrlə malamal olur ki, elə ölçüsüz və bikişsiz yaraşılmayan dona geyinilir ki, onları oxuyanlar bir şey fəhjm edə bilmir və bu kələmi yazmaqdan şairin ümdə məramı nə olduğunu anlayıb başa düşmürler. Zənn edirəm ki, əger şairin və ya dəibin özündən dəxi soruştulsə ki, cənab filan, sizin bu kələmi yazmaqda əsl məramınız nə olubdur və bunun ruhu, canı nədədir, hansı mətləbi ifadə etmək istəyibsiniz, ol cənab bu suallara cavab verməkdə aciz qalsın...".

**Köçərliyə görə, şairin-mütəfəkkirin əsas silahı isə "Söz"dür. Çünki dünyadan öncə də, dünyadan özünün də, dünyada nə varsa hamısının da, o cümlədən bütün məxluqatın da vücuda gəlməsinə səbab "Söz" olmuşdur. Ona görə "Söz"ün meydanı o qədər vüsətlidir ki, onun sərhəddi və əndəzəsi təsəvvürə gəlməz. O, yazırıdı: "Sözsüz cümlə məsələlər və sırlar aləmdə ilə-əbəd puşidə qalardı və insanın heyvanat və nəbatat qismindən artıq bir fərgi və təfavütü olmazdı və aləmdə cümleyi mafissüvər olan gənci-xəmüsəndən zü-hur etməzdi. Bəs, nə vaxtdan ki, dünya yaranıbdır, onda vüqua gələn əlamətlərin cümləsində sözdən bir əsər var. Məhfəzeyi-nitq-də söz canbəxş olan bir gövhəri-dilkəşdir və sətri-zəməyə ona bağlı olub, kəşfi-bəyani ondan asılıdır. İnsanın fikrində yengi doğub təşkil bulan qissələri ən əvvelcə bilən və onları əlvən libas geydirib aləmə göstərən sözdür və nə qədər ki, dünyada söz köhənavəzdir, vəl yengi doğduqda yenə tərəi təzədir və Şeyx Nizamın dediyi haqqdır ki, bizim həyatı məmatımız söz varlığına və yoxluğuna və bəstdir"**